



**Elşən  
Mirişli**  
*Gəncə şəhəri,  
tarixçi*

**Oğuz Türklerinin Begdilli boyunun qurduğu Xarəzmşahlar imperatorluğunun Gəncəni tutması.**

**Həmin dövrə Zaqafqaziya üçün,xüsusən Azərbaycan üçün yeni hadisələr yetişməkə idi.Begdilli Xarəzmşahlar dövlətinin şərəfini qorumağı Məhəmməd şahın vəfatından sonra onun oğlu Cəlaləddin Məngüberdi (1220-1231) öz öhdəsinə götürdü. Şücaətli Cəlaləddin ya-delli işgalçılara açıq müharibəyə girdi.**

**Bu müharibə on il davam etdi.Çox çətinliklə də olsa Cəlaləddin iranın bir hissəsini geri ala bildi.Lakin şücaətli sərkərdə olmasına baxmayaq əzəqqörən siyasetçi deyildi.Tutduğu ölkələrdə nə əhalini,nə sərkərdələri,nə də feodalları öz tərəfinə çəkə bilmədi.**

Cəlaləddin Qəznədə (Əfqanistan) Çingiz xana qarşı vu-ruşmaq üçün ordu yığıdı. Onlar Hind çayının sahilində görüsdülər.Burada Çingiz xan açıq-aşkar üstünlük təşkil edirdi.Cəlaləddin çıxılmaz vəziyyətdə olduğunu görəndə anasını,arvadını və başqa qadınları suya atmayı əmr etdi ki,onlar düşmənin əlinə keçməsinlər,özü isə atın belində qayadan çaya tullandı,sonra üzüb o biri sahilə çıxdı.Amansız düşmən onun bu cəsarətinə mat qaldı.

Sağ qalmış yaxın adamları ilə birlikdə Cəlaləddin ölkənin dərinliklərində özünə qoşun yığıdı və üç il Hindistanda qaldı.Sonra o,İranə qayıtdı.Xorananın çox hissəsi onun tərəfinə keçdi. Amma bu dəfə də Cəlaləddin əzəqqörənlik eləyə bilmədi.O,bağışlanmaz səhvər edirdi.Orta Asiyanın,İranın,Zaqafqaziyanın Türkərini birləşdirib ümumi düşmən monqollara qarşı vuruşmaq əvəzinə,özü səlcuq sultanlarının Oğuz Türkərini bir vahid dövlətdə birləşdirməsini özü üçün nümunə götürürək davamlıqlarını etmədi.

Çingiz xanın qoşunlarının qarşısından geri çəkilərken Cəlaləddin Azərbaycanı,Təbrizi tutdu.Ordu ilə Gürcüstana hərəkət etdi.

**Gürcüstan Azərbaycan hökməri Müzəffərəddin Özbək-lə (1210-1225) birgə Cəlaləddinə qarşı vuruşmaq üçün danişığa başladı. Atabəyə göndərilən məktubda deyildi ki,əgər bizi səninle birləşməsək, o əvvəl sənin ölkəni tutacaq, sonra da mənimkini. Lakin Cəlaləddin əvvəlcədən xəbərdarlıq edib onları birləşməyə qoymadı.**

Onun niyyəti bütün Zaqafqaziyanı tutmaq,burada yerləşmək və buranı gələcəkdə monqollarla mübarizədə istinadagah eləmək idi.Gürcüler 70 minlik qoşunla Begdilli boyuna Xarəzmşaha güc gələ bilməyib məglub oldular.Ela 20 min nəfər gürcü əsgəri döyüsdə həlak oldu.Cəlaləddin Tiflisə üz qoyub getməye hazırlaşanda qəfletən onu Təbrizə çağırıldı.-Orada onun əleyhinə xalq üsyəni başlanmışdı.

Şəmsəddin ət-Toğray dəfələrlə öz şəhərini monqollarдан müdafiə edən üsyancılara başçılıq etmişdi.Bu dəfə də o,Cəlaləddinə qarşı qalxmış xalq üsyəninə başçılıq etdi.Fikri də bu oldu ki,Təbrizi əsil, qanuni hökməri Özbəye qaytarsın,sonra da gürçürələ birləşib Cəlaləddinə ağır zərbə vursun.

Cəlaləddin Təbrizə qayıdırı üsyəni yatırıdı.Başçılarını ölüm hökməne mehkum etdi,istirakçılarının çoxunu isə hebsxanaya salındı.Eldəgizlər dövlətinin axırıncı hökməri Özbək xan öz paytaxtı Təbrizi qoyub Gəncəyə qaçmağa məcbur oldu,oradan da Əlincə qalasına getdi,Cəlaləddinin ordusu şimalı Azərbaycana üz tutdu.

Gəncə canışını Camalədin əl-Kumi öz var-döletini saxlamaq məqsədi ilə şəhəri döyüssüz xarəzmilərin başçısı Urxana tevhil verməyə tələsdi.

1225-ci ildə Xarəzmşah qo-

Özbəyin oğlu Xamus ona qiy-mətli daş-qasıdan qayış bağışla-mışdı ki,bu daş-qasıñ ən qiy-mətli ovuc boyda yaqtı idi.Cəlaləddin bu qayışı 1231-ci ilə qədər-monqollar ona hücum edib əlindən alana qədər taxır-di.

Xamus yalnız adda xarəzmşahın yanında idi,amma sultan ona heç diqqət yetirmirdi.Men-bədə deyilir ki,nehayət o,elə bir hala düşdü ki,kasibçılıqdan ailəsini saxlaya bilmədi.Ona görə o, sultandan icazəsiz çıxıb Əla-əd-dinin-ismailitlərin hökmədarının yanına gəldi.Əcəl onu Alamuta getirib çıxarmışdı.Bir aydan sonra o, öldü.

Şəhəri idarə üçün bütün xarəzm məməru ştatı təyin olundu.Cəlaləddinin vəziri Şərəf -əl -mülk Gəncəyə vergi yırmaga öz yaxın adamını el-Kafini divanın vekili kimi göndərdi.Urxan isə bu vilayitdə divanın her sa-hesinə (hətta hüquq qatmadığı sahələrə belə) qarşırı ki,bu da

xalq üsyənləri qalxmağa başla-di. Hüquqları tapdalanmış yerli feodallar da bu üsyənlərə isti-rak edirdilər.**Cəlaləddin onlara amansızcasına divan tutdu. Üsyəncələrin başçıları olan əmirləri taxta yəhərə bağlanmış halda Gəncəyə,vəzir Şərəf-əl-mülkün sarayının qapısına gətirdi-lər. Oradan onları Təbrizə gətirib qandalda qazıların,şeyxlərin qarşısında mühabimə etdi-lər. Cəlaləddin məhkəməde so-ruşdu ki,siz belə bir vaxtda belə bir sultana qarşı üsyənlər edən-lər haqqında nə fikirdəsiz. Buna qazı Qurandan misalla cavab verdi və dedi ki,Allahın və onun elçisinin əleyhinə çıxan,ölkədə qarışıqlıq salan bir adamın cə-zası öldürülmək,şəqqalanmaq və ya torpağından qovulmaqdır. Cəlaləddinin əmri ilə Təbrizin meydانında iki dar ağacı quruldu. Günahkarları asıldı. Mənbədə deyilir ki,bundan sonra Azərbaycanda ixtiashaşlara son qoyuldu.**

re bilmədilər. Nisəvi yazırı ki, onlara xəbərdarlıq oxununda barmaqları ilə qulaqlarını tutur,patlalarına bürələnib öz sözlərində dururdular.Yalnız də-fələrlə gencəlilərə satqınlıq edən şəhər rəisi Camal-əd-din məmurların tərəfina keçdi.

Sultan görəndə ki, könlüyü təslimə ümidi yoxdur, üsyəni ya-tırmaq üçün öz qoşunu ilə gel-di.Şəhər ətrafindəki bağların bi-rinde yerləşib yena "teslim olsalar,tam bağışlanacaqlarını" vəd edərək,gencəliləri yola gətirmə-yə çalışdı.Lakin bu,cəsur gencəlilər heç təsir etmədi.Bəndər əsil xalq mübarizi kimi,məqsədi-ne çatmaq üçün möhkəm da-yanmışdı.Bir neçə gündən son-ra üsyənlər sultanla açıq döyü-şə girməyi qərara aldılar,bağ-a girib onun çadırına bir neçə ox atıdlar (bu açıq döyüşə işarə idi).Cəlaliddinin yaxşı silahlı-mış və hazırlaşmış ordusu var idi.Onlar amansızlıqla üsyənlərə biçməyə başladılar.Qoşun

## 1231-ci il Gəncə üsyəni



şunları Gəncəni tutdular.Əlin-cədə Özbək biləndə ki,Cəlaləddinin qoşunları Gəncə və onun ətraf əhalisini soyub -talayır-lar,sultana şikayət yazar ki,xahiş edirəm bu mahala uzanan əlləri saxlaysınız.Cəlaləddin də Gəncəni həm öz adamlarından,həm də başqalarından qo-rumaq üçün oraya xeyli adam göndərdi.

Beyləqan,Bərdə və Şəmkir də Gəncənin günündə idilər.Azərbaycanın çox hissəsini tutandan sonra Cəlaləddin Gür-cüstana,Tiflisə çar olmaq üçün ölüncü dəfə hückum etdi.

Tiflis əhalisi silahlanıb müdafiə olunurdular.Yalnız darva-zaların birini qoruyanın satqınlığı ucbatından Cəlaləddin şəhərə girdi onu aldı (1226-ci il).Dini fanatik olan Cəlaləddin məcburi xristianlara müsəlmanlığı qəbul etdi.

Cəlaləddin bütün Zaqafqaziyanı əle keçirdi.Gəncəni özünə iqamətgah seçdi,burada özü və veziri Şərəf-əl -Mülk özərini xüsusi saray seçdilər.Divan üçün xüsusi ev ayrıldı.Sultan Gəncədə bütün Azərbaycan əhalisini üçün məhkəmə qurdu.Burada Cəlaləddin diplomatik münasibətləri qaydaya salmaq üçün Qərbdən gələn səfir-ləri qəbul edirdi.Nisəvi deyir ki,Cəlaləddin Gəncəyə gələndə

Urxanla əl-Kafi arasında müna-qışəyə səbəb olurdu.Şərəf-əl -mülk Urxandan şikayət edirdi.İş o yera çatdı ki,sultan özü bu münaqışəyə qarşıdı və Urxanı saraya qaytardı.Lakin Tiflis xarəzmşah tutulandan sonra Şərəf-əl -mülk orada qaldı.Urxan isə Gəncəyə qayıtdı.Gəncədə rahatlığın təmini üçün buraya xarəzm hərbi hissəsi qoyuldu.

**Məmurların özbaşınlığı Gəncə əhalisinin üzərində ağır yük idi.Çoxlu vəsait tələb edən fasıləsiz müharibələr,hesaba gelməyən vergilər əhalinin üzərinə düşürdü.**

**Xarəzmşahın sarayını və məmər aparatını saxlamaq üçün çoxlu miqdarda vəsait tələb olunurdu ki, bunu da bütün Azərbaycan ərazisində müxtəlif vergilərə yığırdılar.Xəracı iki-qat, üç-qat artırırdılar.Xarəzmşahın xəzinəsi beləliklə dolurdu.**

1227-ci ildə Urxanın Gəncə-dəki özbaşınlığında soyğunçu-luğuna görə dindarlar öldürülür.Şərəf-əl-mülkü da öldürmek istayırdılar,Lakin sultan sarayında olduğundan onu öldürə bil-mədilər.Onun iki qulluqçusu qar-carkan tutuldular və öldürüldü-lər.

### 1231-ci il Gəncə üsyəni

Bütün Azərbaycanda Begdilli boyunun məmurlarına qarşı

Əslində isə üsyənlərə nəinki son qoyulmadı, əksinə daha da gücləndi. Azərbaycanın xalq kütünləri inalda müqavimət gös-terirdi. Belə üsyənlərdən ən güclüsü 1231-ci ildə Gəncədə oldu.Nisəvi Cəlaliddinə yazırı ki,mənim ən çox qorxduğum şey baş verdi:Gəncədə pis əla-mət özünü göstərir. Ağır vergi-lərdən bezmiş camaat xarəzm məmurlarını öldürməyə başlıdılardı.Üsyənlərə naməlum Bəndər başçılıq edirdi.Onun arxa-sınca şəhər əhalisinin əksər his-səsi gedirdi.Bəndər varlıların pullarını,var-dövlətlərinə alıb öz tərəfdarlarına paylayırdı.Nisəvi yazırı ki,onun ziyanı yalnız üsyəndə iştirak etməyənlərə də-yirdi.

Cəlaləddinin əsgərlərini qo-vandan sonra şəhər yeniləməz gəncəlilərin əlində qaldı.Cəlaliddin üçün daxili narazılılıq ləğv et-mek vacib idi.Danışqlara o,katibi Nisəvinə və vəzir Xanbərdini göndərdi.Onlar Gəncədən az aralı,Sir adlanan yerde dayandı-rlar və üsyənlərlərə təslim olmağı təklif etdilər.Əks-təqdirde onlara ağır cəza verəcəklərini bildirdilər:

"Qoy hər kəs təsəvvür eləsin ki, göz yuxuya,qəlb rahatlığa həsrət qalanda necə olur,üstəlikdə yiğidi var-dövlətin hamısı gedə...".Lakin Bəndəri, nə də gəncəliləri mübarizədən döndə-

gəncəliləri qırı-qırı şəhərə girdi.

Bir də belə hadisə eitmə-mək üçün Cəlaliddin şəhərin tanılmış varlılarını yanına çağırıb üsyənin təşkilatçılarının siyahisini istədi. 30 adamın adı ve-rildi.Onlar sultan sarayının dar-vazası önünde amansızcasına ödürüldülər.Başları vuruldu,bə-dənləri isə əhali çox olan yer-əşəhər darvazalarının önünə gə-tirildi ki,bu dərs başqalarına görk olsun.

**Bəndər öz xalqının azaldığı uğrunda, ağır istismardan öz doğma şəhərini azad etmək uğrunda mübarizə aparan üsyən başçısı siyahisindən seçilidid. Böyük Səlcuq sultani Mə-həmmədin Gəncədə qoyduğu sultan taxt-tacını dağıtdığına görə onu dehşətli cəzaya məruz qoydular: Bəndərin bədəni his-sələrə bölündü-bu nümunəvi cəza tədbiri idi.Bələliklə Bəndərin başçılığı ilə Gəncə üsyəni amansızlıqla yarırıldı.**

**Bir qədər Gəncədə qalan Cəlaləddin gələcək üçün plan hazırlayırdı. Gəncə onun axırıncı müfəffaqiyəti oldu. Tərəfdarları get-geda azalırdı.Köməyə çagıranda da heç kim gəlmirdi.Bir az qalan qoşunu ilə o,Kürdüstan'a yola düşdü. Onun izinə düşmüş monqolların yaxınlaşdığını eşidib Amid tacına qəçdi və orada öldürdü.**